

## “İCBARİ SİĞORTALAR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ

### QANUNUNDAN ÇIXARIŞ

**Maddə 5.3.** Sığortalılar sığorta müqaviləsi bağlamaq üçün *avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin* icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçıını seçməkdə sərbəstdirlər.

**Maddə 51.1.** Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi yalnız *müvafiq* informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.

**Maddə 52.1.** Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən **üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktının** – *sığorta risklərinin baş verməsi* sığorta hadisəsi hesab olunur.

**Maddə 53.4.** *Bu şəhadətnamənin* kimin adına verilməsindən asılı olmayaraq, *...burada qeyd olunan* avtonəqliyyat vasitəsinə qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

**Maddə 54.** *Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu* icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnəşinlər, onlar öldükləri halda, ailə üzvləri ... üçüncü şəxs sayılırlar.

**Maddə 21.1.** *hadisənin baş verməsi ... hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlarla...əlaqədar olduqda, bundan başqa* sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravürələr, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə, *habelə* mənəvi zərərlə və ya gəlir itkisi ilə, *həmçinin ...*sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafevləri ilə bağlı olduqda, *sığorta ödənişi verilmir.*

**Maddə 25.** *Hadisə, ...*sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda, *avtonəqliyyat vasitəsinin sərxoş vəziyyətdə* istismar edilməsi *nəticəsində və ya onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edilməsi, yaxud texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə, sığortaçı üçüncü şəxsə verdiyi sığorta ödənişini subroqasiya hüququ əsasında sığorta olunandan geri almaq hüququna malikdir.*

**Maddə 32.** Sığortaçı *bu şəhadətnamə ...*üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, *üçüncü şəxsə dəymiş zərərin əvəzi* *İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilməklə ödənilir.*